

POLİVALENTLİ YOD ÜZVİ BİRLƏŞMƏSİNİN SİNTEZİ

K.R. Nadirova, A.M. Məhərrəmov, X.C. Qarazadə,

N.E. Əhmədova, N.Q. Şixaliyev


Baki Dövlət Universiteti

nadirova.kusver@mail.ru

Son onilliklər ərzində polivalent yod birləşmələri sintetik üzvi kimyada müləyim və seçici oksidləşdirici agentlər kimi çox geniş marağa səbəb olmuşdur. Sonralar isə keçid metallarının katalitik təsiri ilə gedən çoxvalentli yod reagentləri ilə kombinasiya isə müxtəlif reaksiyalarda güclü oksidləşdirici sistem kimi istifadə olunmaqdadır. Xüsusilə də, yodozilbenzol keçid metallarının katalitik təsiri ilə gedən alkenlərin epoksiidləşməsi və karbohidrogenlərin hidroksilləşməsində oksidləşdirici kimi geniş tətbiq olunur. Bundan əlavə, diasetoksiyodarenlər $\text{Pd}(\text{OAc})_2$ katalitik təsiri ilə gedən arenlərin və alkenlərin C-H rabitəsinin asetoksilləşməsində səmərəli oksidləşdirici kimi istifadə olunur.

Diger tərəfdən, aromatik iodidlər müasir üzvi sintezdə, xüsusilə də C-C rabitəsinin əmələ gəlməsi ilə gedən diazotlaşma reaksiyalarında vacib rol oynayırlar. Və bir çox arilyiodidlər bioloji aktiv maddələr kimi də maraq kəsb edir, belə ki, onlardan dərman maddələri kimi istifadə olunur.

Sadalananları nəzərə alaraq tərəfimizdən yodbenzoy turşusunun xloranhidridi, sonuncunun isə polietilenqlikolla reaksiyasından poliefir-2-hidroksipolietil-2-yodbenzoat sintez edilmişdir. Reaksiyalar aşağıdakı sxem üzrə aparılmışdır:



Sintez edilmiş 2-hidroksipolietil-2-yodbenzoatın oksidləşməsi ilə suda həll olan yodlu polimerlərin alınması həyata keçirilmişdir.

